

Unudulmaz elm xadimi, dahi şəxsiyyət

Ulu

Tanrı yaratdığı hər bir insana müəyyən bir ömür bəxş edir. O kəslər xoşbaxtdır ki, öz ağılı, biliyi, zəkası, zəhməti, əməli, ədəb-ərkəni ilə ona verilən həyatı məzmunlu və mənəli yaşayır. Həm cəmiyyətə, insanlara səadət bəxş edir, həm də xalqı, milləti, övladları yaşınanmış bu ömürdən qırur duyur, iftixar hissi keçirirlər. Belələri şəxsiyyət zirvəsinə ucalır, əsl vətən övladı olurlar.

1907-ci il dekabr ayının 15-də Zəngəzur qəzasının Comərdli kəndində (indiki Ermənistan Respublikası Qarakilsə (Sisyan) rayonu) anadan olmuş akademik Həsən Əlirza oğlu Əliyev da belə şəxsiyyətlərdəndir.

Anadan olmasının 115 illiyi qeyd olunan dün-yaşöhrəti görkəmli təbiətşunas, torpaqşunas, coğrafiyacı, ekoloq alim, dəyerli insan, el ağısaqqalı, Azərbaycan EA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, dövlət mükafatı laureati, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor Həsən Əliyevin tərcüməyi-halına, həyat yoluna nəzər saldıqda bu yaşınanmış ömrün nə qədər də keşmə-keşli və zəngin olduğu öz təsdiqini tapır. O, daim elmi axtarışda olmuş, enişli-yoxuşlu, çətin, lakin şərəfli bir ömür yaşamışdır. Böyük insan, alim, ziyanlı və sözün əsl mənasında şəxsiyyət idi, Həsən müəllim.

Böyüklüyün onun zəhmətkeşliyində, vətənpə-vərliyində, qayğıkeşliyində, millətsevərliyində, təessübkeşliyində, müdrikliyində, eləcə də gözəl ailə başçısı, sadə, təvazökar və sayılıb-seçilən bir el ağısaqqalı olmasına özünü bürüze verirdi.

Hər cür çətinliklərin sınağından bacarıqla çıxmış, böyük həyat təcrübəsi, zəngin dünyagörüşə, güclü yaddaşa və fitri istədəda sahib olan bu insanın özünəməxsus həyat tərzi, dəst-xətti, öz elmi yolu və elmi məktəbi var idi.

10 yaşında olarkən daşnak ermənilərin Zəngəzurda töredikləri dəhşətli vəhşilikləri öz gözləri ilə görmüş Həsən müəllim çox böyük fəlakət və çətinliklərlə 1918-ci ildən doğmaları ilə birge Naxçıvan şəhərində məskunlaşır və kiçik yaşlılarından əmək fealiyyətinə başlayır, axşam məktəbini bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirir. 1930-1932-ci illərdə isə Həsən Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb, aspiranturaya daxil olur.

1934-cü ildə Pambıqcılıq İnstitutunda aspiranturani başa vurduqdan sonra bir müddət Ucar və Kirovabad zona Təcrübə Stansiyalarında direktor vəzifəsində, 1935-ci ildən isə Bakı şəhərində əmək fealiyyətini davam etdirir. 1941-ci ilə qədər müxtalif vəzifələrdə işləməklə yanaşı, SSRİ EA Azərbaycan filialının Torpaqşunaslıq bölməsində elmi işçi və elmi katib, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya fənnini tədris etmişdir.

1941-ci ildə dissertasiya işini müdafiə etmək məqsədilə Moskvaya gedən Həsən müəllim Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Bakıya qayıdaraq könüllü olaraq hərbi xidmətə gedir və orada rota komandirinin siyasi məsələlər üzrə müavini olur. 1943-cü ildə ağır yaralandığına görə arxa cəbhəyə qaytarılır. 1944-cü ildən Azərbaycan EA-nın Torpaqşunaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Bu illərdə o, dissertasiya işini də müdafiə edir.

Sonralar Botanika İnstitutunda direktor,

"Alımları eşidin, çünki onlar dünyanın çırığı, axırın nurudurlar".

Məhəmməd Əleyhissalam.

1952-1968-ci illərdə kənd təsərrüfatı nazirinin birinci müavini, EA-nın həqiqi üzvü, akademik katibi, Az.KP MK-nin katibi və üzvü olmuşdur. 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-1987-ci illərdə Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna qədər isə həmin institutda məsləhətçi işləmişdir.

Fəaliyyəti dövründə Həsən Əliyev Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidenti, Azərbaycan SSR Təbəti Mühafizə Komissiyasının sədri, bir çox beynəlxalq cəmiyyətlərin üzvü, beynəlxalq konfransların, simpoziumların, qurultayların təşkilatçısı və iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputati olmuşdur.

Həsən müəllimin ölkəmizdə və dünyanın bir çox ölkələrində müxtəlif dillərdə 500-dən çox elmi əsəri nəşr edilmişdir. Eləcə də, onun elmi rəhbərliyi ilə onlara elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Azərbaycan dövləti Həsən müəllimin misilsiz xidmətlərini layiqincə qiymətləndirərək onu "Qırmızı ulduz", "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordeni, "Vətən Müharibəsinin birinci dərəcəli Ordəni" və s. medallar və Fəxri fərmanlarla təltif etmişdir. Bütün bunularla yanaşı, Həsən müəllimin qazandığı ən böyük mükafatlardan biri isə xalqının, millətinin, el-obasının ona göstərdiyi sevgi, hörmət və ehtiram ididir.


Həsən Əliyev dünyanın bir çox ölkəsində olmuş, beynəlxalq elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir. O, həmişə deyirdi ki, öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımır. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəz olunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Bizim hər birimiz Allahın bize bəxş etdiyi bu neməti göz bəbəyi kimi qorunmalı, keşiyində durmali, qayğısını çekmeliyik. Həsən müəllimin Azərbaycan və rus dilində nəşr etdiriyi "Həyəcan təbili" əsəri XX əsrə elmə verdiyi ən dəyərli hədiyyə idi. Həmin əsərin hər iki nəşrini öz imzası ilə o, mənə də hədiyyə etmişdi.

Kitabın Azərbaycan dili ilə yazılmış nəşrini oxuduqdan sonra Həsən müəllimə kitabın çox gözəl poetik dildə yazılığını dedim. O, isə gü-lümşəyərək dedi: "Mənim uşaqlıqdan poeziya, şeirə çox böyük həvəsim vardi".

Bu haqda xalq şairi Nəriman Həsənzadə yazmışdı: "Bütün varlığı ile ele, obaya, bağlı olan bu böyük insan şeirin, sözün, sənətin aşığı idi".

Bir dəfə Bakıdan gələn qonağımı Göygölə aparmaq istəyirdim. Çaykəndi keçidkən sonra maşın karvanı ilə rastlaştıq. Maraqlandıq, dədi-ler ki, qoruğa gedən yol bağlıdır. Akademik Həsən Əliyev qoruğa getməyə icazə vermir. Geri qayıtdıq. Bir müddətdən sonra Həsən müəllimlə görüşərkən həmin hadisəni ona danışında çox bərk qəzəbləndi. Dedi ki, Göygöl dünyanın ən gözəl guşələrindən biridir. Heç kəsə ora getmək qadağa edilməyib, sadəcə qoruğun qaydalarına əməl etmək lazımdır.

Vətənə bağlı bir insan kimi torpağın mühafizəsi Həsən müəllimin həmişə diqqət mərkəzində olmuşdur. O, deyirdi: Təbiətin bize bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim "çö-rək ağacımız" olmaqla yanaşı, həm də yaşayışımızın ilkin şərtini təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq vətən



deməkdir. Ana öz döşlərindən balasına süd verdiyi kimi, torpaq da insanları yedirir, içdirir və geydirir. Onu dinləmək, görmək və hiss etmək lazımdır.

Akademik Həsən Əliyev həmişə torpağın üst məhsuldar qatının eroziyaya uğrayaraq dağıldığını, çirkəndirildiyinə, məhsuldar torpaqların üzərində tikinti-inşaat işlərinin aparılmasına öz etirazını kəskin şəkildə bildirir və insanları torpağın qayğısına qalmağa çağırırırdı.

Bir sözlə, Həsən müəllim təbiət vurğunu idi. O, torpağın da, meşələrin də, su hövzələrinin də, ölkəmizin fauna və florasının da qayğısına qalır və onların qorunması üçün var qüvvəsinə əsirgəmirdi. O, ölkəmizin hər yerini qarış-qarış gəzərək gördüklərini həmişə çiyində gəzdirdiyi fotoaparatin lentinə köçürər, vaxtaşırı respublikamızın bütün bölgələrində təbiətin mühafizəsi ilə bağlı maraqlı mühəzairolar söyleyər, insanları bu sahəyə diqqətlə olmağa çağırıvə onları mərifləndirərdi.

Uzun müddət "Azərbaycan təbəti" jurnalının nəşr olunmasında Həsən müəllimlə birgə fəaliyyət göstərmış, jurnalın baş redaktoru, görkəmli xalq şairi Məmməd Araz yazdı: "Azərbaycan torpaqşunaslıq elmi" öz yararı, inkişafı, tədqiqatı üçün həmişə Həsən Əliyevin ruhuna baş əyməlidir. Əgər Həsən Əliyev kimi insanlar olmasayıd, dağlar arxası, çaylar məcrasız, düzəllər çəmənsiz, meşələr kimsəsiz, təbiət isə yiyeziz qalardı".

O, xalqın oğlu səviyyəsinə yüksələn, öz eli ilə özünə abidə qoyan alim, həm də çox sərrast qəlembi olan jurnalist idi. Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, "Həsən Əliyev Azərbaycan üçün yaşayan bir vətəndaş idi".

Həsən müəllimin özü isə belə deyirdi: "Təbiəti sevən, təbiətə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz və vicedansız ola bil-məz".

Ötən əsrin 70-ci illərindən yaxından tanıdığım, şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyim görkəmli şəxsiyyət Həsən Əliyevlə müxtəlif yerlərde - Bakıda, Gəncədə, Qalaaltıda, Pirquluda, Zağulbada, Tbilisidə, Moskvada və s. olan çoxsaylı görüşlərimdən deyə bilerəm ki, o, təkcə özü üçün yaşamadı, eyni zamanda bu nəcib insan Azərbaycan elminin inkişafı, xalqı, milləti, eli, obası üçün yaşadı. İmkansızların dayağı, tərəfsizlərin tərefi, haqqın müdafiəcisi, xüsusi də yaradıcı gənclərin pənahı idi, Həsən müəllim. O, həmişə deyərdi: "Sənə pənah gətireni imkanın daxilində nəümid qaytarma. Etdiklərinə görə də heç bir təmənna gözləmə". Bu gün onun ruhu qarşısında baş əyirmə və əminəm ki, nə qədər müstəqil dövlətimiz, qədirbılən xalqımız var, Həsən Əliyev daim yad ediləcək və əziz xatirəsi uca tutulacaqdır.

**Kamil FƏTƏLİYEV,
"Aqromexanika" Elmi-Tədqiqat
Institutunun direktoru.**